

"Nizami və onun müasirləri"

Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin bəşəriyyətin bədii ifadə və fəlsəfi fikir tarixində yeni sahifə açmış dahi şəxsiyyət adlandırmışdır. Onun həyat kredosu, yaradıcılığının şüarı belədir: "Sözün böyüklüyü, əməlin nəcibliyi". O, insan ruhunun gücünü və nəcibliyini əxlaqın yeganə sarsılmaz əsası kimi qəbul edirdi.

Dahi şair insanın mənəvi dünyasına qiymətsiz bir nemət kimi yanaşır, insan ruhunu ağlaşığın zirvələrə qaldırır, onun mənəvi gözəlliyini tərənnüm edib. 2021-ci ildə insanları özünü təkmilləşdirməyə səsləyən, onlara yüksək mənəvi keyfiyyətlər aşılayan böyük söz və fikir adamının anadan olmasının 880 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin respublikada "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamı ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Nizami Gəncəvinin yubileyləri Azərbaycanda həmişə təntənəli şəkildə qeyd edilib.

Bu əsərin müəllifi görkəmli alim A.E.Krimski Nizami Gəncəvi ırsinin tədqiqində böyük rol oynamışdır

Görkəmli rus-ukraynalı şərqşünas və slavyan alimi, Ukrayna ədəbiyyatının görkəmli nümayəndəsi, türkçilli xalqların tarixinin və Ukrayna dialektologiyasının tədqiqatçısı Aqafangel Efimoviç Krimskinin bir çox dilləri bilməsi, qədim əlyazmalarla işləmə bacarığı ona İlyas Yusif oğlu Şeyx Nizaminin Gəncədə doğulduğunu və azərbaycanlı olduğunu elmi cəhətdən sübut etməyə imkan vermişdir. Akademik A.E.Krimski Azərbaycan xalqına həm də ona görə yaxın və ezzidir ki, o, "Nizami və onun müasirləri" monumental monoqrafiyasının müəllifidir. Alimin bu əsəri Nizami Gəncəvinin yaradıcılıq ırsının təkcə Azərbaycanda deyil, Yaxın Şərqi, Mərkəzi Asiya və Qərbi Avropanın bir çox ölkələrində elmi tədqiqi və təbliğində xüsusi rol oynamışdır.

Akademik A.E.Krimski Qafqaz Albaniyasının, Azərbaycanın Şəki və Qəbələ şəhərlərinin tarixinə dair tədqiqatlar aparmış və Şimali Azərbaycan tarixində II-X əsrlərdə bəzi qaranlıq sahifələrə işiq salmış ilk sovet alimi olmuşdur. Onun ilk bədii əsəri olan "Yəhudü - Taksi sürücüsü" 1890-ci ildə nəşr edilmişdir.

"Sufizmin inkişafı haqqında esse" (1895), "Şahnamə, yaxud İran çarlarının kitabı" (1896), "Müsəlmanlıq və onun gələcəyi" (1899) kimi əsərlərində gənc alim özünü biliydi və əsl tədqiqatçı kimi göstərmişdir. O, "Iran tarixinə dair mühazirələr: Arşakilər, Sasanilər və İranın ərəblər tərəfindən zəbt edilməsi" (1900), "İslam, onun mənşəyi və tarixinin ən qədim dövrü. Mühazirələr üçün dərslik" (1900), "Semit dillərinin tarixinə dair mühazirələr" (1901-1903), "Quran üzrə mühazirələr: Ən qədim dövrün surələri" (1902) kimi dərsliklərin müəllifidir. Qeyd etmək lazımdır ki, A.E.Krimski Yaxın Şərqi dilləri, ədəbiyyatı və tarixi üzrə bütöv bir dərsliklər silsiləsi yaratmışdır.

Alimin böyük yaradıcılıq və fəlsəfi uğuru müsəlmanların müqəddəs kitabı "Qurani-Kərimi" rus dilinə tərcümə etməsidir. O, bir çox Şərqi şairlərinin əsərlərini də müxtəlif dillərə çevirmişdir. A.E.Krimskinin sayısında ukraynalı oxucu ilk dəfə Hafız, Ömrə Xəyyam, Rüdəki, Sədi, Firdovsi, Nəvaiinin poeziyası, Quran mətnləri, Nizami Gəncəvinin "1001 gecə", "Xəmsə" və s. əsərləri ilə yaxından tanış olmuşdur. O, tərcümələrlə maraqlanan ukraynalı oxuculara məşhur ərəb və türk yazılıclarının əsərlərini, qədim, klassik və müasir dünya ədəbiyyatını, eləcə də C.Bayron, Q.Heyne, E.Rostand, A.Koltsov, N.Nekrasov və dünyanın bir çox yazılıclarının əsərlərini təqdim etmişdir.

Dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş "Nizami və onun müasirləri" adlı fundamental monoqrafiyanın yazılıması ideyası akademik A.E.Krimskidə 1939-cu ildə yaranmışdır. Yubiley komitəsi böyük şairin yaradıcılığına dair ən yaxşı elmi-tədqiqat işi üçün ümumittifaq müsabiqəsi elan etmiş və tanınmış alimə müsabiqədə iştirak etmək üçün dəvət göndərmişdir. Qeyd edək ki, A.E.Krimski Nizami ırsının əyrənilməsinə hələ XIX əsrənə başlamışdır. Belə ki, alimin 1912-ci ildə "Fars tarixi, onun ədəbiyyatı və dərviş ədəbiyyatı" məqaləsində dahi Nizamiyə xüsusi fəsil ayrılmışdır. A.E.Krimskinin Azərbaycan xalqının tarixi, mədəniyyəti və ədəbiyyatı ilə dərindən maraqlanması ona belə mürəkkəb işləri uğurla həyata keçirməyə imkan verirdi. O, Azərbaycan dili üzrə biliklərini təkmilləşdirir, Zaqafqaziyanın həyatını ətraflı öyrənir, Azərbaycan klassiklərinin əsərləri ilə tanış olurdu. "Azərbaycan dili", "Nəsimi, həyat və yaradıcılıq haqqında qeydlər", "Zaqafqaziyanın tarixi: alban həfləri" və s. mövzularda yazılışı əsərlər dəyərlə tədqiqat nümunələridir.

1939-cu ildə dahi Azərbaycan şairinin yubileyi ərəfəsində "Sovet Ukraynası" qəzeti də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - Rəsul Rza və Mikail Rəfilin "Nizami Gəncəli" məqaləsi bütün ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Böyük Azərbaycan şairinin yaradıcılığını, dünyagörüşünü, ideallarını hərtərəfli işçiləndirən bu nadir nəşrənə şübhəsiz ki, akademik A.E.Krimski də tanış idi. Nəşr qeyd edirdi ki, Nizami XII əsrin görkəmli şəxsiyyətlərindən biridir. Onun dövründə Azərbaycan mədəni inkişafının ən yüksək mərhələlərindən birini yaşıyib.

Məqalə müəllifləri Nizami yaradıcılıq ırsının şah əsəri - "Yeddi gözəl" poeması əsasında onun poeziyası ilə Azərbaycanın xalq yaradıcılığı arasında six əlaqə yaradırlar. Bu bədii məziyyətlər poemanı dünya poeziyasının ən yaxşı nümunələri sırasına daxil etməyə imkan verir. A.E.Krimski "Nizami və onun müasirləri" monoqrafiyası ilə böyük Azərbaycan şairinin 1941-ci ilə təyin edilmiş 800 illik yubileyində iştirak etmək istəyirdi. Monoqrafiyanın nəşri bu yubiley ilində nəzərdə tutulmuşdu. Monoqrafiya üzərində iş SSRİ Elmlər Akademiyasının Azə-

baycan bölməsi ilə birgə aparılmışdır.

A.E.Krimskinin arxivində Nizaminin həyat və yaradıcılığına həsr olunmuş materiallar qorunur. Ehtimal ki, bu, böyük şair haqqında essin ilk variantıdır.

Monoqrafiyanın ayrı-ayrı sahifələrində alim XII əsrə Azərbaycan və İranın siyasi-mənəvi həyatına dair rəyleri təqdim edir. "Nizami və onun müasirləri" əlyazması dahi şairin həyat və yaradıcılığından bəhs edən xüsusi fəsillə (birinci və ikinci fəsillərin sonu) bitir. Təəssüf ki, sonuncu nəşrdə Nizamiyə həsr olunmuş esse yoxdur. Bu, məqaləni çapa hazırlayarkən aşkar edilib. Naməlum səbəblərdən fundamental filoloji tədqiqatların bu hissəsi itirilib. Birinci Dünya mühərbiyənin başlanması yubiley tədbirinin keçirilməsinə mane olub və təbii ki,



can, həm də bütün orta əsr farsdilli poeziyasının humanist yönümüzün zirvəsidir".

Qeyd edək ki, Azərbaycan alimləri dahi Nizami Gəncəvinin yaradıcılıq ırsının təbliğinə həmişə öz töhfələrini veriblər. Burada monoqrafiyaya ön sözün müəllifi, filologiya elmləri doktoru - Moskva-da yaşamış azərbaycanlı alim, "Nizaminin ədəbiyyatda mövzu və süjetləri" monumental əsərini yazan Qəzənfər Əliyevin rolu nu xüsusi qeyd etmək istərdim. Bu kitab Moskvada "Şərqi ədəbiyyatı" nəşriyyatında (rus dilində) çap edilmişdir. Azərbaycan alimləri bu gün beynəlxalq platformlarda Nizami Gəncəvinin milli mənsubiyəti ilə bağlı fəal müzakirələr aparırlar, onun milli kimliyi ilə bağlı tutarlı elmi dəlillər təqdim edir, yaradıcılığının müxtəlif dillərdə təbliğinə çalışırlar. Belə ki, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Misirin İsgəndəriyyə Kitabxanasında keçirilən beynəlxalq konfransda uğurla çıxış etmişdir. Akademik məruzəsində Nizami Gəncəvinin Azərbaycan türk kimi etnik kimliyini vurgulamış, onun yaradıcılığının türk özünədərkinin inkişafında böyük rolunu qeyd etmişdir. Konfransda misirli alimlərin, müəllim və tələbələrin məruzələrində böyük şair, mütəfəkkirin yaradıcılığının müxtəlif istiqamətləri diqqətə çatdırılmışdır. G.Baxşəliyeva qeyd etmişdir ki, Azərbaycan, sovet və rus nizamişunaslığından nailiyyətləri daha fəal və geniş işıqlandırılmalı, müxtəlif dillərdə dünya ictimaiyyətinə təqdim edilməlidir.

A.E.Krimskinin monoqrafiyasının nəşri də təxirə salınıb. Ensiklopedist alimin əlyazma şəklində qalan əsəri faktiki olaraq unudulmuşdur. Müəllifin özü tərəfindən hazırlanmış, makinada yazılmış yeganə nüsxə uzun müddət Ədəbiyyat İnstitutunda saxlanılmış və monoqrafiya yalnız 1947-ci ildə yubiley tədbirində təqdim edilmişdir. Monoqrafiyanın yalnız birinci fəsi ortaya çıxmışdır ki, bu da görkəmli alimin əsərlərinə xas olmayan bir sıra ixtisarlarla, kobud səhv'lərlə dolu idi.

A.E.Krimskinin əlyazmasının nəşrə hazırlanmasına Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Ə.Mirahmədovun rəhbərlik etdiyi mətnşünaslıq şöbəsinin təşəbbüsü ilə ətən əsrin 70-ci illərində (1968) başlanmışdır. Lakin A.E.Krimskinin əsərinin nəşri Ədəbiyyat İnstitutundan asılı olmayan səbəblərdən yenidən ləngimmişdir.

Nizami Gəncəvi ırsının öyrənilməsi və tədqiqində yeni mərhələ Azərbaycan xalqının ümummilli lideri Heydar Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, 1979-cu ildə Azərbaycan KP MK-nin "Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi ırsının öyrənilməsi, nəşri və təbliğinin dəha da təkmilləşdirilməsi tədbirləri haqqında" qarət qəbul edildikdən sonra Nizami ədəbi ırsının dərindən öyrənilməsinə, onun əsərlərinin nəşrinə və təbliğinə yönəlmış bir sıra tədbirlər həyata keçirilmişdir. Qəbul edilmiş qətnamədə qeyd olunur ki, "...Ölməz əsərləri, xüsusi 6 bes poeması ("Xəmsə") ilə Nizami səkkiz əsrədə Şərqi ölkələrində ədəbi prosesə böyük təsir göstərmişdir".

A.E.Krimskinin əsərinin nəşrə hazırlanması görkəmli Azərbaycan tədqiqatçılara - dünyasöhrətli alim, Azərbaycan şərqşünaslığının patriarxi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadov, filologiya elmləri doktoru Qəzənfər Yusif oğlu Əliyev və SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşlarına aiddir. Onlar bu monoqrafiyanın redaktoru olmuş və öz tarixi missiya-larının hödəsindən uğurla gəlmışlar.

Akademik A.E.Krimskinin "Nizami və onun müasirləri" əsəri 1981-ci ildə Ədəbiyyat İnstitutu tərəfindən ictimaiyyətə təqdim edilmişdir. Monoqrafiyanın dəyəri ondan əndənərdir ki, o, yalnız ilkin mənbələrə əsaslanan müəyyən mədəni və ədəbi birləşmə dərin tarixini ehtiva edir. Monoqrafiyaya ön sözü redaktor Qəzənfər Əliyev yazmışdır. Monoqrafiya akademik A.E.Krimski və onun "Nizami və müasirləri" esesi adlanır və burada müəllif ətən əsrin 70-ci illərində qəbul edilmiş yuxarıda qeyd olunan qətnamənin tarixi əhəmiyyətini vurgulayıb. Q.Əliyev A.E.Krimskinin müstəsna istedəda malik insan və görkəmli Ukrayna şairi, yazıçısı kimi yüksək qiymətləndirir. Qeyd edək ki, "Nizami və onun müasirləri" monoqrafiyası elmi və ədəbi qənaətlər üçün ən diqqətəkən tarixi-ədəbi faktları oxucuların diqqətənə çatdırır. Bununla bağlı Qəzənfər Əliyev belə bir qənaətə gəlir: "Bir-birindən fərqli tarixi və ədəbi faktları vəhdətdə nəzərə alan A.E.Krimski, şübhəsiz ki, məqsəd güdürdü: öz yaşıdan, belə demək mümkünsə, çox irəlidə olan Azərbaycan şairinin tarixi nümunəsini göstərmək, onun yüksək, humanist ideyalarının, qabaqcıl dünyagörüşünün tarixi determinizmidir".

Akademik A.E.Krimski şərqşünaslıq və slavyanşünaslığın müxtəlif problemlərinə dair 1000-dən çox elmi əsər yazmışdır. Görkəmli şərqşünas alimin əsərləri həqiqətən də öz dövrü üçün "elmə açıland pəncərə" idi. Xüsusilə qeyd edim ki, akademik A.E.Krimski dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığında ilham almış və öz yaradıcılığında bu hərəkətverici qüvvənin bənzərsiz kələməni həmişə xatırlayırdı: "Qüvvət elmədər başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz".

A.E.Krimski "Nizami və onun müasirləri" monoqrafiyasında dahi Azərbaycan şairinin milli kimliyini birmənali şəkildə bəyan edir. "Biz qətiyyətlə etiraf etməliyik ki, azərbaycanlı Nizami, əlbəttə ki, Azərbaycan haqlı olaraq fəxr edə biləcəyi doğma Azərbaycan şairidir". Ətən əsrədə akademik A.E.Krimskinin gəldiyi bu qənaət bu gün son dərəcə aktualdır. "Nizami və müasirləri" monoqrafiyası "Nizami tədqiqi" adlı fəsillə başlayır və burada XII əsrənət etibarən həm Şərqdə, həm də Avropa ölkələrində böyük şair haqqında yazılmış demək olar ki, bütün əsərlər, eləcə də məlumatlar təqdim olunur. A.E.Krimski Nizamini ilk növbədə, epik-romantik kimi müəyyənləşdirir. Qəzənfər Əliyev "Akademik A.E.Krimski və "Nizami və onun müasirləri" adlı önsözdə belə bir fikri ifadə edir: "...mənbələrin əhatə dairəsinin genişliyi və tənqidi aktuallığı baxımından elmi ədəbiyyatın bu icmali misilsiz olaraq qalır. A.E.Krimski üçün Nizami yaradıcılığı həm Azərbay-

A.Bakumenko öz məqələsində qeyd edir ki, A.Krimski dünya ədəbiyyatında dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin çox az məlum olan həyat və poetik yaradıcılığını kəşf edən ilk şərqşünas tədqiqatçılarından biridir. Ümumiyyətlə, Aqafangel Efimoviç XII əsr Azərbaycan poetik məktəbinin səciyyəvi cəhətinə heyran idi, onun yaradıcılığı dahi şair-mütəfəkkir Nizamidir.

Akademik A.E.Krimski türk dillərinin başqa dillərlə qarşılıqlı əlaqəsi problemlərinin, türk xalqları arasında coxşərlik və mədəni bağların işıqlandırılması mühüm töhfə vermiş türkdilli xalqların tarixi üzrə ilk alim-tədqiqatçıdır.